

**Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq
qruplarının 2021-2022-ci tədris ili üçün tədris (məşğələ) planı**

No	Məşğələlər	Həftəlik məşğələ saatlarının miqdarı
1	Ətraf aləmlə tanışlıq	1
2	Savad təliminə hazırlıq və nitq inkişafı	2
3	Bədii təfəkkürün inkişafı	1
4	Məntiqi və riyazi təfəkkürün inkişafı	2
5	Təsviri fəaliyyət	2
6	Musiqi	2
7	Fiziki mədəniyyət	2
	Cəmi:	12

**Dövlət ümumi təhsil müəssisələrində yaradılan
azsaylı xalqların uşaqlarından ibarət məktəbəhazırlıq qruplarının
2021-2022-ci tədris ili üçün tədris (məşğələ) planı**

№	Məşğələlər	Həftəlik məşğələ saatlarının miqdarı
1	Ətraf aləmlə tanışlıq	1
2	Savad təliminə hazırlıq və nitq inkişafı	4
3	Bədii təfəkkürün inkişafı	1
4	Məntiqi və riyazi təfəkkürün inkişafı	2
5	Təsviri fəaliyyət	1
6	Musiqi	1
7	Fiziki mədəniyyət	2
	Cəmi:	12

Tədris (məşğələ) planına dair qeydlər

1. Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşlı həmin il tamam olan uşaqlar qəbul edilirlər.

2. Azsayılı xalqların uşaqlarından ibarət qruplarda məktəbəhazırlıq təhsili, əsasən, həmin uşaqların seçilən tədris dili üzrə nitq bacarıqlarının formalaşdırılmasını, eləcə də məktəbəhazırlıqla bağlı digər zəruri məsələlərin təmin olunmasını nəzərdə tutur.

3. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;
- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

4. Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

5. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

6. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 (dörd) gün keçilir. Bir gün ərzində 3 (üç) məşğələ tədris olunur.

7. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

8. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur.

9. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzular müvafiq qrup jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.

10. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır.

11. Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür:

11.1. I yarımil: 1 oktyabr - 26 yanvar;

11.2. II yarımil: 1 fevral - 31 may.

12. Dərs ili ərzində aşağıdakı tətilər müəyyən olunur:

12.1. payız tətili: 16-20 noyabr (5 gün);

12.2. qış tətili: 27-31 yanvar (5 gün);

12.3. əlavə tətil: 1-5 may (5 gün).